

AVAR XALQININ ETNİK TARİXİNDƏN

From History of Avars

Doç. Dr. Məhəbbət PAŞAYEVA*

ÖZ

Məqalədə Azərbaycanın Şəki-Zaqatala bölgəsində yaşayışlı azsaylı xalqlardan avarların etnik tarixi problemi araşdırılmışdır. Azərbaycan tarixşünaslığında bu problemin araşdırılması ilə bağlı möv-cud istiqamətlər təhlil edilmişdir. Mövcud yazılı mənbələr və etnoqrafik materiallar əsasında Qafqaz-da, o cümlədən Azərbaycanın Şəki-Zaqatala bölgəsində yaşayışlı müasir avarların qədim türk avarların varisi olduğu qənaətinə gəlinmişdir.

Anahtar Sözcükler

Avarlar, etnik tarix, azsaylı xalqlar

ABSTRACT

This article investigates historical ethnic problem of paucity – “Avars” which live in the region of Sheki-Zagatala of Azerbaijan. Throughout Azerbaijani historical science, varieties of the direction were discussed related to the investigation of this problem. From real handwritings and ethnic materials the opinion gained was that the “Avars” which lived before are the ancestors of modern “Avars” who live on Caucasus.

Key Words

Avars, ethnic history, paucity.

Bu gün Azərbaycanda turkdilli azərbaycanlılarla yanaşı, özlərini onlar qədər azərbaycanlı sayan avarlar, saxurlar, ingiloylar, talışlar, udilər, xinalıqlar, qırızlar, haputlar, buduqlar kimi bir çox azsaylı xalqlar və etnik qruplar da yaşamaqdadır. Dünyanın etnik xəritisində yalnız Azərbaycan ərazisində qeydə alınan bu nadir etnoslar öz etnik kimliklərini günümüzədək qoruyub saxlamışlar.

Tarixin müəyyən dövrlərindən Azərbaycanı özlərinə məskən seçmiş avarlar, saxurlar, ingiloylar, udilər, talışlar, xinalıqlılar kimi etnik qruplar əsrlər boyu Azərbaycan türkləri ilə bərabər yaşayaraq zaman keçidikcə bir-birilə qaynayıb qarışmışlar. Lakin bu etnosların hər biri Azərbaycan türkləri ilə ümumi, vahid mənəvi dəyərlərə sahib olmaqla yanaşı öz etnik spesifikasiyini də müəyyən dərəcədə qoruyub saxlayaraq bütövlükdə Azərbaycan

mənəvi mədəniyyətinə özünəməxsus rəng qatmışlardır.

Azərbaycanın Lənkəran-Astara, Quba-Xaçmaz, Şəki-Zaqatala kimi bölgələri talışlar, tatlar, ləzgilər, xinalıqlar, hapitlər, buduqlar, avarlar, saxurlar, ingiloylar, udilər kimi etnik qrupların əsrlər boyu Azərbaycan türkləri ilə birgə yaşadıqları tarixi-etnoqrafik bölgələr olduğu üçün hər zaman etnoqrafların diqqət mərkəzində olmuşdur. Xüsusilə də, Şəki-Zaqatala bölgəsi polietnikliyi ilə seçilən bölgədir. Hazırda Avarlar Azərbaycanın Şəki-Zaqatala ərazisində yaşayırlar. Azərbaycanda məskun olan azsaylı xalqlar içərisində say etibarilə nisbətən böyük olan etnoslardan biri avarlardır. Nadir etnoqrafik xəzinələrdən sayılan Şəki-Zaqatala ərazisində əhalinin böyük əksəriyyətini təşkil edən Azərbaycan türkləri ilə yanaşı avarlarlar, həmçinin saxur, rutul,

* Azərbaycan Milli Elmlər Akademiyası, Arxeolojiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi

udi, ingiloy kimi etnik qruplar da məskundurlar.

Avarlar əsasən Zaqatala, Balakən rayonlarının Tala, Abalı, Yuxarı Çardaqlar, Aşağı Çardaqlar, Nuxbada, Qırqlı oba, Yolayrıcı, Solban, Meşə Şəmbul, Cincartala, Oytala, Paşanoba, Beretbinə, Çiçibinə, Məzimçay, Qoçəhməd, Çədərovatala, Kilsəburun, Kebelolba, Axaxdərə, Zilbal, Mazıx, Qobızdırə, Maqov, Uzuntala, Danaçı, Hotavar, Abaçı, Katedex, Qabaqcıl, Mahamalar, Binə, Saribulaq, Car, Yuxarı Tala, Dardoqqaz, Goyəmtala kimi kəndlərdə yaşayırlar. Bu ərazidə yaşayan avarlar Qafqaz dillərinin Dağıstan qrupuna daxil olan avar dilinin Zaqatala şivəsində danışırlar. Avarların bir hissəsi də Dağıstanın cənubunda, əsasən Axvax, Botlix, Qerqebil, Qunib, Qumbetov, Kazbek, Sumadit, Suntin, Xunzax, Suxul, Çarodi, Tilyarat rayonlarında yaşayırlar.

1886-ci il siyahıyaalmasına görə Azərbaycanda avarların sayı təqribən 40225(Gan 1902: 55), 1897-ci ildə 35 min, 1926-ci ildə 19.1 min nəfər olmuşdur. Lakin XIX əsr rus mənbələrində avarlar, saxurlar, rutullar siyahıyaalma sənədləridə ümumi olaraq "Car Balakən" ləzgiləri adlandırdıqları üçün bu məlumatda avarların sayı dəqiqi deyil. 1959-cu ildə 17.3, 1070-ci ildə 30.7 min, 1979-cu ildə 36 min, 1989-cu ildə isə 44.1 min (Национальный 1990:4-5).

XIX əsr rus mənbələrində bütün dağistn xalqlarının, eyni zamanda avar və saxurların "Car ləzgiləri" və ya "ləzgi" adlandırılması Rusiya imperiyasının milli-müstəmləkə siyasəti ilə bağlı idi. XIX əsrən etibarən Qafqazı işğal edən Rusiya imperiyası bu ərazidə "Parçala, hkm sür!" milli-müstəmləkə siyasətini həyata keçirərək əsrlərlə mehriban qonşuluq münasibətlərilə ilə

yaşayan qardaş xalqlar arasına ədavət toxumu səpməyə çalışırdı. Azərbaycan türkləri ilə barabər avar, ingiloy, udi, saxur, rutul kimi müxtəlif azsaylı xalqların da da yaşadığı Azərbaycanın Şəki-Zaqatala bölgəsində Rusiya imperiyası daha məkrli dini-milli siyasət aparırdı. Çünkü Azərbaycanın şimal-qərbində yerləşən bu ərazi Rusiya üçün xüsusi hərbi strateji əhəmiyyət daşıyırıldı. Bu müstəmləkə siyasətinə xidmət edən imperiya tarixçiləri də Azərbaycanın qədim türk yurdunu olmasını hər vasitə ilə unutdurmağa çalışırdılar. Bu məqsədlə Azərbaycan türklərini rus tarixçiləri "tatar", "muğal", "padar", "tərəkəmə" kimi müxtəlif adlara bölərək onların bu ərazilərə "gəlmə" və az sayda olduğunu sübut etməyə çalışırdılar. Şəki-Zaqatala bölgəsində məskun olan avar, saxur, rutul kimi etnosların da adlarının tədricən yaddaşlardan silinməsi məqsədilə XIX əsr rus mənbələrində bu xalqlar "Car-Balakən ləzgiləri" adı altında ümumiləşdirilirdi. Beləliklə də bu etnosların etnik mənşeyini unutdurmağa çalışırdılar.

Azərbaycan tarixşünaslığında avarların etnik tarixinin araşdırılması işində müxtəlif istiqamətli tədqiqatlar mövcuddur. Bu problemlə bağlı bir sıra tədqiqatlarda Qafqaz avarları ilə türk avarların bir-birindən tamamilə fərqli etnos olduğu konsepsiyası mövcuddur. Bu konsepsiyaya görə Qafqaz avarları qədim mənbələrdə *Ibin*, *silv* adları ilə məlum olan və qədim Azərbaycan dövləti Qafqaz Albaniyasının Lpina vilayətində məskun olmuş etnosların varislidir, Dağıstan avarları ilə türk avarlar fərqli etnoslardır (Гейбуллаев: 151-152, 154; Сумбатзаде 1990: 82; Dünya Halkları Ansiklopedisi 1998: 16).

Lakin bir çox tədqiqatçılar

Qafqazda yaşayan avarların məhz türk avarların varisləri olmasını və Qafqaza tez-tez yürüşlər edən zaman onların bir hissəsinin Dağıstan ərazisində ləzgilər arasında qalaraq zaman keçdikcə öz dilini və etnik mənsibiyətini itirə biləcəyini də ehtimal edirlər (Велиев 1921: 23; Mahmudlu 1999: XII). Məsələn, XX əsrin əvvəllərində Azərbaycan etnoqraflarından Baharlı avarların tez-tez Qafqaza yürüşlər edərək bu ərazidə qafqazdilli etnoslar arasında onların bir hissəsinin həmişəlik məskunlaşaraq tədricən öz dillərini itirən türk tayfası olduğunu yazırırdı (Велиев 1921). Tarixçi-prof. Yaqub Mahmudov da müasir avarların qədim avar türklərinin varisləri olması ilə bağlı haqlı olaraq qeyd edir ki, Qafqaz avarlarını türk avarlardan, saxurları saklardan, balkarları bulqarlardan ayırmaga, bunların bir-birindən tamamilə fərqli etnoslar olduğunu təsdiq etməyə tələsməməliyik (Mahmudlu 1999). Bu konsepsiya avarların etnik tarixinin daha dərindən və fərqli istiqamətdə tədqiq olunması zərurətini ortaya çıxarıır. Belə baxış, eyni zamanda Azərbaycanın saxurlar, udlılar, ingiloylar kimi digər etnik qruplarının da tarixinin daha fərqli istiqamətdə tədqiqinə yol açmış olur.

Görünür, hun birliyinə daxil olan bulqar türkləri, macarlar kimi bir sıra türk tayfaları doğma Altay mühitindən ayrı düşdükdən sonra assimilyasiyaya uğrayaraq əvvəlki etnik mənsubiyyətlərini itirdikləri kimi, avarlar da Baş Qafqazın xarici aləmdən təcrid olunmuş mühitində - iberqafqaz xalqlarının əhatəsinə düşərək assimilyasiyaya uğramışlar.

Məlumdur ki, V əsrə Avropa-da Hun imperiyası dağlıqlıdan sonra Mərkəzi Asiyadan Şərqi Avropaya

tərəf hərəkət edən bir çox türk boyları 558-ci ildə qüdrətli türk dövlətini-Avar İttifaqını yaratmışdır. Mənbələrin də yazdığı kimi, 568-ci ildə avarların hakimiyyəti Elbrusdan Volqayadək uzanırdı (Бакыханов 1991: 23). Avar İttifaqının yaranması ilə avarların Qafqaza axını daha da güclənərək kütləvi hal almışdı. Qədim mənbələr də bir çox türk tayfalarının, o cümlədən avarların V-VI əsrlərdə Azərbaycan ərazisinə tüz-tüz yürüşlər edərək getdikcə daha böyük kütlələrlə Azərbaycana axısarəq burada məskunlaşdığını yazırıdlar (Сумбатзаде 1990: 82). Lakin VII əsrən etibarən avarlar müxtəlif xalqlarla müharibələr apararaq tədricən zəifləməyə və qüdrətini itirməyə başladılar. Nəticədə bu dövlət 805-i ildə franklar tərəfindən dağlıqlıdan sonra, görünür, avarların bir qismi Qafqazda həmişəlik məsunlaşdı. XIX əsrə Abbasqulu ağa Bakıxanov yazırırdı ki, qüdrətli avar xalqının bir tayfası indi də Qafqaz dağlarında yaşayır və öz dilinə, adət-ənənəsinə, hökmdarına malikdir. Qafqaz avarlarının xanı Avar usmisi adlanırdı (Бакыханов 1991: 24). Avarların Dağıstan ərazisində XII-XIX əsrlər boyu mövcud olan Avar xallığını yaratdıqları məlumdur və 1803-cü ildə bu xanlıq Qafqazın bütün bölgələri kimi işgal edilərək Rusiya qatılmışdı (Hacıyeva 1997: 15). Görünür, Avar İttifaqının qüdrətinin azaldığı bu mərhələdə ayrı-ayrı tayfların ondan ayrılması nəticəsində parçalanın avarlar tamamilə dağlaraq Qafqaz dağlıları arasında tədricən öz dillərini itirmişlər.

Antik mənbələrdə eranın ilk əsrlərində hunların tərkibində avar, bulqar, xəzər, suvar, katak kimi bir çox türkmenşəli tayfaların Şimali Qafqazda məskun olması və həmçinin Qafqaz Albaniyası ərazisində yerləşməsi

barədə məlumatlar var.

Ümumiyyətlə, Qafqazda hun ittifaqına daxil olan avarların məskunlaşma tarixi ilə bağlı mənbələrdə verilən məlumatlara daha diqqətlə nəzər saldıqda aydın olur ki, avarların Qafqaza nə zaman gəldikləri barədə mənbələrdə dəqiqlik məlumat verilmir. Belə ki, mənbələrdə V əsrin sonu-VI əsrin əvvəllərində Dərbənd yaxınlığında 13 türkdilli tayfa, o cümlədən savirlər, avarlar ... vəs. tayfaların yaşaması barədə məlumat verilsə də (Пигуловская 1941: 9-10), avarların Qafqaz ərazisində nə zamandan bəri məskun olmaları barədə dəqiqlik söz deyilmir. Bunu nəzərə alsaq, hunlar kimi avarların da Qafqaz ərazisində məskunlaşma dövrünün daha erkən mərhələlərdən başladığını, eranın ilk əsrlərindən bəri Qafqazda yaşayan yaşayan hunlarla bərabər bu bölgədə tədricən məskunlaşmağa başladığını, bəlkə də bir qisminin daha erkən dövrlərdən bu əraziyədə yaşadığını ehtimal etmək olar. Maraqlıdır ki, hələ II əsrə yunan müəllifi Bizanslı Stefan avarların adını çəkərək onların udilərlə qonşuluqda yaşadığını qeyd edirdi (Латышев 1893: 146). Bu məlumat avarların Qafqazda daha erkən dövrə də yaşaması ehtimalını gücləndirir. Görünür, onların Qafqazda məskunlaşması erkən dövrlərdən etibarən mərhələlərlə davam etmiş, orta əsrlərdə isə bu proses bir sıra tarixi hadisələrlə əlaqədar olaraq daha da güclənərək kütləvi hal almışdır

Avarların Azərbaycanın şimal-qərb bölgəsində məskunlaşması XV-XVI əsrlər boyu mərhələlərlə davam etmişdir. Məludur ki, avarlar döyükən tayfa olduğu üçün vaxtaşırı olaraq müxtəlif mühəribələrə cəlb edildilər. Məsələn, hələ erkən orta əsrlərdə avarlar Qafqaz uğrunda gedən Bizans-

İran müharibələrinə cəlb edilmişdilər. V-VI əsrlərdə olduğu kimi XV-XVI əsrlərdə də Azərbaycanın şimal-qərb bölgəsində gedən bir sıra hərbi əməliyyatlara cəlb edilən (məsələn, XV əsrə kaxetiyalıların onları düşmən basqınlarından qorumaq üçün dəvəti, daha sonra XVI əsrə (1616) Səfəvi hökmdarı hökmdarı I şah Abbasın dəvəti) avarlar tədricən bölgədə kütləvi şəkildə məskunlaşmağa başlamışdır. I şah Abbasın Azərbaycanın şimal-qərb torpaqlarında apardığı mərkəzləşdirmə siyaseti nəticəsində isə avarlar bu ərazilərdə birdəfəlik məskunlaşmışdır.

Cənubi Dağıstan ərazisində avarların və saxurların ümmükləşdirilmiş "ləzgi" adı ilə Şəki-Zaqatala bölgəsinə köçməsi barədə ilk dəfə XIX əsr rus müəllifi A.I.Fon-Plotto məlumat vermişdir. O yazar ki, "ləzgilər dağlardan Car dairəsinə enərək ... Car əyalətində Car, Balakən, Tala, Muxax, Cinx icmalarını təşkil etdilər (13,6-7) Tarixi ədəbiyyatda bu icmalar Car-Balakən icmaları adlanırdı. Baharlı da Azərbaycan avarlarının Avaristan-dan gəldiyini (Dağıstan ərazisi) qeyd edərək onların XV əsrən etibarən Azərbaycanda məskunlaşması barədə məlumat verir (Велиев 1921: 23). XIX əsr rus müəlliflərinin verdiyi məlumatata görə, Azərbaycanın çimal-qərb ərazilərində yerləşən "ləzgilər" (Burada da "ləzgi" avar, saxur, rutulların ümmükləşdirilmiş adı kimi qeyd olunub.-M.P.) bir neçə ittifaq yaratmışdır: Car-Balakən ittifaqı Car-Balakən müstəqil icmalarını özündə birləşdirirdi; Tala ittifaqı Tala, Muxax və Cinx müstəqil icmalarından ibarət idi; İlisu ittifaqına İlisu, Qaradolaq, Baş Suvagil və Saxur daxil idi. Bu ittifaq İlisu sultani tərəfindən

idarə olunurdu (Константинов 1846). XVII əsrin sonu üçün bu avar-saxur azad icmaları Car ittifaqına daxil idi (Петрушевский 1993: 33).

Yazılı mənbələrinin araşdırılması ilə bərabər avar etnoniminin türk dilləri ilə izah olunması da bizə bu gün Şimali Qafqazda, hənçinin Azərbaycanın şimal-qərbində yaşayan avarların qədim türk tayfalarının, qüdrətli avarların varisləri olduğunu söyləməyə əsas verir. "Avar" sözü türk dillərindəki "ava-ra", və ya "ayara" sözündən olub "çıl-ğın, dikbaş, döyüşkən, dalaşqan" və ya "dirənən, qarşı gələn" kimi izah edilir (Велиев 1921: 30). Görünür, yuxarıda da qeyd etdiyimiz kimi, tarixin bütün mərhələlərində döyüşkən xalq kimi təninan avarların tez-tez müharibələrə cəlb ediləsi də məhz bu xüsusiyyətləri ilə bağlı idi və xüsusiyyətlər onlara verilən etnik adda da öz adını tapmışdı.

Avar xalqının etnik özünü addalandırması isə "maurlal" və ya "maurlan" şəklindədir. XIX əsrə aid ədəbiyyatlarda da avarların özlərini "baualal", "maarulal", "marulan" addalandırması barədə məlumatlar var (Шопен 1841: 345; Dünya Halkları Ansiklopedisi). Avarların bu etnik özünü addalandırmışının mənası dəqiq məlum olmasa da, tədqiqatçılar bunu, "çıy ət yeyənlər" (Велиев 1921: 23) və ya "dağlarda gəzən, dağ adamı" (Шопен 1841) kimi izah edirlər. Bu xüsusiyyətlər qədim türk mifologiyasında mühüm yer tutan qurda məxsus xüsusiyyətlərdir. Maraqlıdır ki, avar dilində *bats* adıanan qurd kəlməsi qədim türk dillərində də *börü*, *buri* kimi ifadə edilir. Beləliklə, "baqaualal" sözünə aid edilən xüsusiyyətlərin məhz qurda aid olduğunu (dağlarda gəzən, çiy ət yeyən) nəzərə alsaq, bu kəlmənin *baqa-börü* və *ulal-ulan-oğlan* (Hazırda

Türkiyənin dialektlərində də oğlan sözü "ulan" şəklində ifadə edilməkdədir.) sözbirləşməsinin fonetik dəyişikliyə uğramış forması olub "qurd oğlan" anlamına gəldiyini ehtimal etmək olar. Ümumiyyətlə, avarların dilində bir çox türkmənşəli kəlmələr, məsələn, "kil-bil"-qəbilə, nəsil, "raxat"-rahət, rəvan, "pax"-paxır, "koy"-qoyun (Гейбуллаев 1994: 456) kimi bir çox kəlmələr qorunub saxlanılmışdır. Keçmişdə avarların Qaniq çayını da *Raxat* adlandırdıqları məlumdur (Велиев 1921).

Yuxarıda da qeyd etdiyimiz kimi, qədim avarlar türk tayfalarının mühüm rol oynadığı böyük tayfa ittifaqı yaratmışdır. Avarlar qərbə doğru hərəkət etdikləri zaman onlara müxtəlif tayfalar qoşulduqları üçün Avar tayfa ittifaqının etnik tərkibi müxtəlif olmuşdur. Görünür, bu tayfalardan birinin etnik özünü addalandırması məhz "baqualal" və ya "marulan" şəklində olmuşdur.

Bölgədə yaşayan avarların başlangıçc, ulu əcdadla bağlı mifik rəvayətlərində də türk xalq inaclarının izləri özünü göstərir. Avarların genealogiyası ilə bağlı əfsanələrində də qədim türk inanclar sisteminin əsasını təşkil edən qurd mifinə rast gelinir. Zaqatala rayonunun Car kəndinin avarları öz əcdadlarının ağ qurddan (avarca *bat-sa-kakov*) törədiklərini söyləyirdilər (Косвек 1960: 30).

Həm yazılı abidələrdən, həm də dastanlardan məlumdur ki, türklər öz əcdadlarını qurda bağlamışlar və bu inam xüsusişlə hunlar arasında geniş yayılmışdı. Türk tayfaları üçün hər zaman əedad, xilaskar olan boz qurdun funksiyasını Hun dövləti dövründə məhz "ak Tuğan" (ağ qurd-M.P) yerinə yetirmişdir (Şükürov 1997: 103). Türk xalqlarından buryatlar da ağ qurdu müqəddəsləşdirərək onu göy-səma iti

adlandırırlar (Галданова 1987: 36). Göründüyü kimi, qədim türk tayflarında əcdad kimi çıxış edən qurd, ağ qurd avar xalqının da geneoloji miflərində mühüm yer tutur. Bu da onların türk avarların nəslindən olduğunu bir daha göstərir.

Hazırda Zaqatala rayonunun Paşan kəndində "Bats" (Qurd) və "Kaxov" (Ağ kişi) adlı iki toxum (nəsil) də mövcuddur (Kosven 1960: 30). Göründüyü kimi, bu nəsil adları da qədim türk mifologiyasının izlərini daşıyır. Qeyd etmək lazımdır ki, həm türk, həm də azərbaycan mifologiyasında qurdla bərabər "Ağ oğlan", "Ağ atlı oğlan" adlı mifik qəhrəman mövcud olmuşdur (Azerbaycan Xalq Nağılları 1952). Məlumdur ki, qədim türk qəhrəmanlıq dastanları və nağıllarımızda "Ağ oğlan" obrazı həm də qurdun simvolu kimi çıxış edir (Bayat 2004: 104).

Kaxov (ağ kişi) nəslinin kökünün ağ hunlarla da əlaqəli olması ehtimalı da mümkündür. Məlumdur ki, hunların bir qismi ağ hunlar adlanırdılar və ti-le adı ilə Qafqazda məskunlaşmışdılar (Велиев 1921: 31). Ptolomey də Albaniyada Tilbida adlı yaşayış məntəqəsinin adını çəkir (Ptolomey, V,XI,7) Hazırda Zaqatala rayonundakı Tsilban, Balakən rayonundakı Tsilban-Çolban kimi avar kəndlərində də ti-le etnoniminin izləri öz əksini tapmışdır. Maraqlıdır ki, bu gün Dağıstan ərazisində də avarların kompakt yaşadığı bir bölgə məhz Til-yarat adlanır.

Göründüyü kimi, həm yazılı mənbələr, həm də etnoqrafik məlumatlar müasir avarların türk xalqlarından ayrılib Qafqaz dağlarının xarici aləmdən təcrid olunmuş mühitinə iberoqafqaz xalqlarının əhatəsinə düşərək tədricən assimiliyasiyaya uğrayaraq əvvəlki etnik

mənsubiyyətlərini itirmiş türk avarların varisləri olduğunu söyləməyə əsas verir.

Bələliklə, apardığımız araşdırma-lar bu gün Azərbaycanın şimal-qərb bölgəsində, həmçinin Şimali Qafqazda yaşayan müasir avarların qədim hun və ağ hunlarla etnogenetik bağları olduğunu, eyni zamanda hun-türk tayfları arasında mühüm yer olan qədim, qüdrətli avarların varisləri olması qənaətinə gəlməyə imkan verir.

KAYNAKLAR

- Ган Е.Ф. Путешествие в Кахетию и Дагестан. СМОМПК,вып.31. II отдел. Тифлис.1902.
- Национальный состав населения Азерб.ССР. Баку. 1990
- Гейбуллаев Г. К этногенезу Азербайджанцев. Баку.1994.
- Сумбатзаде Этногенез Азербайджанского народа. Баку.1990.
- Dünya xalqları. Ensiklopedik lügət. Bakı.1998.
- Велиев М.Г. (Бахарлы) Азербайджан. Баку. 1921.
- Mahmudlu Y. İlusu sultanlığı-tarixi xəzinəmizdən bir inci. Letifova E.M. Severo-Zapadny Azerbaydjan.İlisuyskoe sultanstva. Baku.1999.
- Бакыханов А. Гюлистан-и Ирам.Баку.1991.
- Насиева М. Türk dünyası və qardaş ölkələr ədəbiyyatı.Ankara.1997.
- Пигулевская Н.В. Сирийские источники по истории народов СССР.Москва-Ленинград.1941.
- Латышев В.В. Известия древних писателей, греческих и латинских, о Скифии и Кавказе. т.1.вып.1.СПб.,1893.
- Константинов И.О Джаро-Белокаканы до XIX столетие. газета Кафказ. №2-3.1846.
- Плотто А.И. Природа и люди Закатальского округа.ССКГ Вып.4. Тифлис.1890.
- Петрушевский И.Р. Джаро-Белоканские вольные общества в первой половине XIX века. Махачкала.1993.
- Шопен И.И. Кавказ и его обитатели. Обозрения закавказского края.ЖМГИ. с.1.кн.2.СПб.,1841.
- Косвен М.О. Этнография и история Кавказа. Москва.1960
- Şükürov A. Mifologiya. VI.Bakı.1997.
- Галданова Г.Р. Доисламские верования бурят. Новосибирск .1987.
- Ağ atlı oğlan. Azerbaycan xalq nağılları. Bakı.1952
- Bayat F. Od ruhu.Folklor ve etnoqrafiya.2004. N3.